

## Kəlbəcərlilər ümidi, inamla yaşayırlar

(Əvvəli 5-ci səhifədə.)

Ağdaban kəndi ermənilər tərəfindən yandırılmış, 33 nəfər dinc sakin işgəncə ilə öldürilmiş, beş nəfər girov götürülmüş, yüzə yaxın ev, ictimai bina darmadağın edilmişdi.

Kəlbəcərin ikinci müsibəti 1993-cü il mart ayının 26-dan sonra oldu. Ermənilər əvvəlcə Ağdərə—Kəlbəcə yolunu ələ keçirdilər. Martin 27-də isə erməni silahlı birləşmələri üç istiqamətdən Kəlbəcər üzərinə hücumu başladılar. İşgal reallığını hiss edən silahsız və köməksiz əhalisi ev-eşiyini, vərdövlətini qoyub qaçmağa məcbur oldu. İnsanlar qarda-boranda yeganə işlek yol olan Murov yolu ile Gəncə istiqamətinə yollandılar. Bu yolda nə qədər insan چوچuna, şaxtaya düşüb öldü, əlayaqlarını şaxta vurdur. Kəlbəcərin işgalini nəticəsində 220 nəfər mülki vətəndaş həlak oldu. 321 nəfər itkin düşdü. 130 yaşayış məntəqəsi, 500-dən çox kənd təsərrüfatı, sənaye və xidmət obyekti, 13 min yaşayış evi, 100 min baş qaramal, 500 min baş qoyun-keçi qarət olundu. Ümumən işgal nəticəsində o dövrün qiymətləri ilə Kəlbəcərə 761,4 milyon ABŞ dolları dəyərində mad-

di ziyan dəydi.

Kəlbəcər köckünləri 56 rayonun 707 yaşayış məntəqəsində məskunlaşdır. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev məcburi köckünlərin qayğı və ehtiyacları ilə müntəzəm məşğul olur. Ölkə başçısının təşəbbüsü ilə hazırlanmış "Məcburi köckünlərin sosial problemlərinin həlli üzrə Dövlət Programı"nın tələblərinə uyğun olaraq yerlərdə çox işlər görülür. Kəlbəcər məcburi köckünləri üçün neçə-neçə yerlərdə, o cümlədən Qəbələdə yaşayış evləri, ictimai binalar tikilib. Məcburi köckünlərə əkin-biçin üçün torpaq sahələri verilib, mal-qaraya otlaqlar ayrılib. Köckünlərin kompakt yaşadıqları yerlərdə su, qaz, elektrik enerjisi problemləri ardıcıl şəkildə həll edilir. Dövlət Programının icrası ilə əlaqədar bir neçə qəsəbədə məktəb binası tikilib istifadəyə verilib.

Kəlbəcərlilərin ancaq bir arzusu, bir istəyi var: Nəyin bahasına olursa-olsun doğma yurd yerlərinə qayitmaq. Onlar inanırlar ki, Ali Baş Komandan Azərbaycan ordusunun gücü ilə işgal altında olan torpaqlarımızı düşmən işgalindən azad edəcək.

Aslan CƏLİOV.

## Xocalıdan bir yol xatirəsi

Bakıdan rayona yola düşən avtobusa mindim. Yerimi yenice rahatlamaşdım ki, sonuncu sərnişin də mindi. Yerisindən ayaqlarının şikəst olduğu bəlli olurdu. O, tosqun, altmış-altmış beş yaşında bir qadın idi. Özünü çəkib bir təhər oturacağa saldı. Yerini rahatladi. Mikroavtobus nehayət ki, səskülüyü vağzaldan ayrıldı. Yol uzaq və yorucu idi. Ona görə də sərnişinlərin hərəsi bir işlə başını qatıldı. Kimi kitab oxuyur, kimi də qulaqcıq taxib telefonda mahnilara quşaq asındı. Mən isə pəncərədən çöle baxır, bir-birini əvəzleyen qış mənzərələrini seyr edirdim. Ətrafda qara bürünməş kövşənliliklər, dərəli-təpəli dağlar, yarpaqları töküb çılpaq qalan ağaclar, bəzən de six meşələr bir-birini əvəz edirdi.

Məndən bir oturacaq qabaqda oturan sonuncu sərnişin yanındakı qadına öz acı

taleyindən danışır, mənfur qonşu ermənilərə lənət yağıdırı. Onların söhbətlərindən bir-birlərinə müraciətlərindən məlum oldu ki, bu xanım Xocalı məcburi köckünü Turac xanımıdır. O, başına gelən müsibətlərdən danış-dıqca istər-istəməz bütün sərnişinlərin diqqətini cəlb edirdi. Yeqin ki, sərnişinlər onun timsalında minlərlə belə taleli insanlara acıydırlar. Üzdündəki kədərdən, sıfetinə süzülən yaş damçılarından məlum olurdu ki, Turac xanım erməni zülmündən çox əziyyət çəkib. O deyirdi:

—Bu hadisə gecə baş verdi. Həmin gecə atışma səsinə oyanıb meşəyə sarı qaçanlar arasında mən də var idim. Bu hadisə xəbərsiz baş verdi. Erməni diviziyası sovet imperiyasının hərbi hissələrilə birləşib Xocalı şəhərinə basqın etmişdilər.

(Ardı 7-ci səhifədə.)

Ulu öndər Heydər Əliyev demişdir: «Təhsil millətin geleceyidir». Müstəqillik yollarında inamla addimlayan doğma Azərbaycanımızda təhsil proitet sahələrdən birlərdir. Çünkü gələcəyimizin qu-rucuları təhsil müəssisələrində yetişir. Bu gün Azərbaycan təhsilinin əsas məqsədi Vətənə layiq biliqli, zəkalı, intellektual və vətən-pərvər vətəndaş yetişdir-məkdir.

Respublikamızda təhsilin inkişafında Türk Özəl Litseylərinin rolü əvəzsizdir. 1992-ci ildə fəaliyyət göstərən bu litseylər artıq təhsil sahəsində öz sözlərini demişlər. Xüsusi nüfuzu malik olan Şəki Özəl Türk Litseyinin həyata keçirdiyi sisli-sələ tədbirlər bunlara bariz nümunədir.

Qəbələ şəhər 1 sayılı tam orta məktəbdə Şəki Özəl Türk Litseyinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin VI sinif şagirdləri arasında bılık yarışı keçirildi. Milli-mənəvi dəyərlərimizdən olan Novruz ərəfəsində keçirilən bu tədbir əsl bılık bayramı idi. Yarışın təşkil olunmasında əsas məqsəd ən biliqli və is-tedadlı şagirdləri üzər çıxar-

maq, onlarda test işləmək vərdişlərini aşılamaq idi. Novruz ab-havalı mükafatlandırma mərasimində Qəbələ rayon Təhsil Şöbəsinin müdər müavini İxtiyar Hüseynov, Şəki Özəl Türk Litseyinin direktor müavini Aydin Yılmaz, qalib şagirdlərin məktəb direktorları və valideynləri iştirak edirdilər. Mükafatlandırma tədbirini giriş sözü ilə açan İ. Hüseynov Şəki Özəl Litseylərinin gördüyü təqdirəlayiq işlərdən danışdı, xoşməramlı bu bılık bayramını təşkil etdikləri üçün onlara təşəkkürünü bildirdi, bılık yarışının qaliblərini, onların valideyn və müəllimlərini təbrik etdi.

Şəki Özəl Türk Litseyinin direktor müavini Aydin Yılmaz qarşidan gelən Novruz bayramı münasibətlə mərasim iştirakçılarını təbrik etdi, Azərbaycan təhsilinə verdikləri töhfələrdə dəstək olduqları üçün Qəbələ RTŞ-nin mesul işçilərinə bir dəha təşəkkürler söylədi və qalibləri mükafatlandırdı. Yüksək nəticə göstərərək ilk

olub. Onun "Doktor Krupov", "Oğru sağsağan" əsərləri məşhurdur. "Polyarnaya zvezda" almanaxını və "Kolokol" jurnalını nəşr etmişdir.

7 aprel: Xalq artisti **Əli Zeynalov** (1913—1988) Salyanda anadan olmuşdur. Akademik Milli Dram Teatrında işləmiş, gur səsi, aydın dikişiyi ilə seçilən, gərgin dramatik səhnələrdə müxtəlif obrazlar yaratmışdır.

Xalq artisti **Nəsibə Zeynalova** (1916—2004) Bakıda dün-yaya göz açmışdır. Musiqili Dram Teatrında işləmiş, kinofilmlərdə çəkilmişdir. Qaynana rolu onun yaratdığı ən çox sevilən obrazdır.

5 aprel: Bəstəkar **Asəf Zənnalli** Dərbənddə (1909—1932) anadan olmuşdur. Bir sıra musiqi əsərləri var. Azərbaycanda romans janrinin ilk yaradıcılarından.

6 aprel: Şair, dövlət xadimi **Molla Pənah Vəqif** 1717-ci ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1769-cu ildə Qarabağda İbrahim xanın sarayına dəvət alıb, eşik ağası, baş vəzir olub. Yaradılılığı şifa-hi xalq ədəbiyyatı ilə bağlıdır. Xüsusən qoşmaları ilə məşhurdur.

İtalyan boyakarı, intibah dövrü incəsənətinin görkəmli nümayəndəsi **Rafael Santi** (1483—1520) vəfat edib. "Sikst madonnasi" əsəri insan gözəlliyi və ana məhəbbətinin ən gözəl təcəssümüdür.

Rus yazıçısı **Aleksandr Gertsen** (1812—1870) anadan

## Bılık yarışı keçirilmişdir

10 yeri tutan şagirdlərə xüsusi hədiyyələr təqdim olundu. Birinci yeri Bum qəsəbə tam orta məktəbin şagirdi Nicat Alməmmədov (84 bal), ikinci yeri Qəbələ şəhər 5 sayılı tam orta məktəbin şagirdi Gülsüm Quliyeva (76 bal), üçüncü yeri Qəbələ şəhər 2 sayılı tam orta məktəbin şagirdi Nərmin Atayeva (74 bal) tutmuşlar. Sevinçdirici hələr ki, bu şagirdlərin nəinki özləri, onların direktorları Məlahət Dadaşova, Ziynet Babayeva, Zərnisan Ağamirzəyeva da mükafatlandırılmışlar.

Tədbirin sonunda qalib şagirdlərin valideynləri və məktəb direktorları çıxış edərək bu bılık bayramının təşkilatçılarına və şagirdlərə göstərdikləri diqqətə, qayğıya görə təşəkkür etdilər. Mərasimdə ən çox sevinç şagirdlər idi, çünkü onlara göstərilən diqqət və qayğıdan olduqca məmənədilər.

**Təranə SƏLİMOVA,**  
Qəbələ RTŞ-nin  
məsləhətçisi.

## FƏQVİM DƏN SƏTİRLƏR

4 aprel: Xalq artisti **Əli Zeynalov** (1913—1988) Salyanda anadan olmuşdur. Akademik Milli Dram Teatrında işləmiş, gur səsi, aydın dikişiyi ilə seçilən, gərgin dramatik səhnələrdə müxtəlif obrazlar yaratmışdır.

Xalq artisti **Nəsibə Zeynalova** (1916—2004) Bakıda dün-yaya göz açmışdır. Musiqili Dram Teatrında işləmiş, kinofilmlərdə çəkilmişdir. Qaynana rolu onun yaratdığı ən çox sevilən obrazdır.

5 aprel: Bəstəkar **Asəf Zənnalli** Dərbənddə (1909—1932) anadan olmuşdur. Bir sıra musiqi əsərləri var. Azərbaycanda romans janrinin ilk yaradıcılarından.

6 aprel: Şair, dövlət xadimi **Molla Pənah Vəqif** 1717-ci ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1769-cu ildə Qarabağda İbrahim xanın sarayına dəvət alıb, eşik ağası, baş vəzir olub. Yaradılılığı şifa-hi xalq ədəbiyyatı ilə bağlıdır. Xüsusən qoşmaları ilə məşhurdur.

İtalyan boyakarı, intibah dövrü incəsənətinin görkəmli nümayəndəsi **Rafael Santi** (1483—1520) vəfat edib. "Sikst madonnasi" əsəri insan gözəlliyi və ana məhəbbətinin ən gözəl təcəssümüdür.

Rus yazıçısı **Aleksandr Gertsen** (1812—1870) anadan

qar kəndində anadan olub. Səmərqənddə Əmir Teymur məqəbərəsində dəfn olunub. Teymurilər imperiyasının banisidir. Türkəşmiş barlas tayfasındandır. Sağ dizindən və ciyindən aldığı yaradan ayağı qatlanmadığına görə ona Teymurləng (Topal Teymur) ləqəbi verilib. 1370-ci ildə əmir titulu qəbul edərək Çingiz xanın nəсли adından Mavəraünəhri tek idarə etməyə başlayıb.

1386-ci ildə Sultaniyyəni tutub, Təbrizə, Naxçıvana, Qarsa, Tiflisə, Şəkiyə, Qəbəleyə, Qarabağa hücum edib. 1392 və 1399-cu illərdəki yürüşləri zamanı da Azərbaycana hücum edib. 1398-ci ildə Dehlini tutub, 1402-ci ildə Türkiye sultani İldırım Bəyazidə qalib gəlib... 1404-cü ildə Səmərqəndə qayıdır. Çinə hücum ərəfəsində xəstələnib ölüb.

Texnika elmləri doktoru, professor **Məcid Mərdanov** rayonumuzun Vəndam qəsəbəsində (1913—1982) anadan olub. İlk əsəri olan "Dinka yaxınlığında xutorda axşamlar" povesti ona şöhrət getirib. N. Belinski onu "ədəbiyyatın və şairlərin başçısı" adlandırib. "Taras Bulba", "Şinəl" povestləri, "Müftətiş" komediyası məşhurdur.

9 aprel: Sərkərdə və fateh Əmir Teymur (1336—1405) Qaşqadərya vilayətinin Xoca İl-